

Cümhuriyyət bütün müsəlman Şərqinin Dan Ulduzu oldu

Qədim və zəngin dövlətcilik ənənələrinə malik olan Azərbaycan xalqı özünün azadlığı və müstəqilliliyi uğrunda daim mübarizə aparıb. Azərbaycan tarixinin əhəmiyyətli və yaddaşalan dövrlərindən olan XX əsrin əvvəllerində, dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda istiqaliyyetini elan etməsi idi. Həmin tarixdən düz 104 il keçir... Bu ərəfələr dövlətəmiz, xalqımız Müstəqillik Günüünü qeyd edir. Bu istiqamətdə "Hafta içi" qəzeti məsahibə verən AMEA-nın müxbir üzvü, professor, Milli Məclisin deputatı Musa Qasimli maraqlı məsələlərə diqqət çəkib.

Müstəqillik Günü

- **Musa müəllim, bu gün 104-cü ilini qeyd etdiyimiz Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının tarihimizdəki yeri və rolunu barədə nələri söyləyərdiniz?**

- Azərbaycan Xalq Cumhuriyyəti dövlətçilik tariximizdə müstəsna əhemmiyətli bir yer tutur. 1905-1907-ci illər inqilab və ondan sonra baş veren prosesler Azərbaycana da yeniliklər getirdi. Bu dövrdə bütün dünyada gedən ictimai-siyasi hərəkatda iki böyük cəreyan - millətçilik, milli-azadlıq hərəkatı və sosial-demokratiya paralel olaraq gedirdi. Azərbaycan xalqının isteklərinin ifadəçiləri, milli-azadlıq hərəkatının öncüleri Difai, Müssavat, sosial-demokratianının temsilcisi İsa Hümmət oldı. Müxtəlif cəreyanları təmsil edən partiyaların mövcudluğu Azərbaycanda ictimai rəyin təkcə parçalanmasını dəyişdi, eyni zamanda Azərbaycan siyasi tarixinin zənginliyini və çoxxərəfliyini göstərir. Çarızım Azərbaycanda pan-türkülük və panislamçılar, müstəqillik tərəfdarlarını amansızlıqla teqib edirdi. Birinci Dünya müharibəsi və ya o zaman deyildiyi kimi, Böyük müharibə xalqları özlərini mühafizə etmek və gelecek heyatlarını necə qurmaq barədə düşünmüşən vədardı. İri imperiyaların və müstəmləkə zülmü altında inleyen xalqların hayatlarının evvelki kim olmayacaq artıq müharibənin əvvəllerindən aydın idi. Heç əbes deyildir ki, müharibənin sonlarında yaranmış gərgin vəziyyətdə Azərbaycanın taleyi məsələsində azərbaycanlı : yəhədi Əli-bəy Hüseynzadə, Əhməd b. ı Ağıyev, Məhəmməd Əmin Rəsulzadə, Əlimər-dən bəy Topçubaşov və b. müstəsna rol oynayaraq mesuliyyəti öz üzərlərinə götürdülər. Azərbaycanın gələcəyini düşünen şəxslər müxtəlif yollar aramağa başladılar. Millətin problemlərinin həlliində xeyriye cəmiyyətlərinin özünəməxsus rolu var idi.

- **1918-ci il may ayının 28-de Şərqi ilk demokratik dövlət quruluşu kim yaranmış Azərbaycan Xalq Cumhuriyyəti xalqımızın müstəqillik tarixinin başlangıcı olmaqla milli dövlətçilik salnaməsinə zənginləşdirmekle hansı təcrübəni dünyaya təqdim etdi? AXC cəmi 23 ay yaşadı, dünyaya nəyi səbüt etmiş oldu?**

- Cümhuriyyətin qurulması və fəaliyyəti əhəmiyyətine görə Azərbaycan serhədlerini aşaraq daha geniş bir anlam daşıyır. Cümhuriyyət bütün müsəlman Şərqiin Dan Ulduzu oldu. Müsəlman dünyasına respublika məfhumunu, məfkurəsini, idare üsulunu Azərbaycan xalqı getirdi, müsəlman xalqlarına zölmediñ xilas olmağın yolunu göstərdi, üreklerində ümidi girağı yandırdı. Heç əbes deyil ki, Cümhuriyyət yaradıldıqdan sonra Sibir sərgündənəzərbaycanlılarla yanaşı zülm çəkən yüzlərə əreb, fars, əfqan və başqa xalqların nümayəndəsi Azərbaycanın vətəndəsi olmaq üçün müraciet etmişdir. Bu gün Şərqi məstəmlekəciliyin və müstəmlekə zülmü altında inleyen xalqların olmaması eyni zamanda Cümhuriyyətin tesiri və Azərbaycan xalqının tarixi mədətindən birdir. Cümhuriyyət dövründə qadınlara səh hüquq verildi. Cümhuriyyət olmasayı, heç şübhəsiz, Azərbaycan SSR-de qurula bilmezdi.

- **May ayının 28-də Azərbaycan Xalq Cumhuriyyətinin qəbul etdiyi Konstitusiya aktı statusuna malik olan ilk hüquqi sənəd - İstiqalə Bayannaması oldu. Orada müstəqil Azərbaycan dövlətinin yaradıldığı bəyan olundu, onun hakimiyyətinin şamil edildiyi ərazinin hüdudları müəyyənləşdirildi, həmçinin dövlətin əsas faaliyyət principləri öz əksini tapdı. 23 aylıq fəaliyyəti dövründə beş dəfə formalaşdırılan Cumhuriyyət Hökumətinin qısa bir müddətdə həyata keçirdiyi tədbirlər nə idi, xalqımızın tarixində hansı izləri buraxdı?**

- Azərbaycanın idarə forması Xalq Cumhuriyyəti idi. Yeni dövlət bütün qonşularla məhrivan münasibətlər qurmaq istəyini bayan etdi. Əlkə ərazisində yaşayan bütün xalqlar bərabər elan edildilər. Onlar üçün bərabər hüquqlar elan olundu. Azərbaycanın başında xalqın seçdiyi Milli Şura dayanırdı. Azərbaycan parlamenti respublika idi.

Cümhuriyyətin elan edilməsi ilə Azərbaycan xalqı XX əsrde ilk dəfə olaraq Dövlət Millətinə qeyrildi. Əger Azərbaycan Rusiya tərəfindən xalqlar formasında işğal edilib imperiya-nın tərkibinə ayrı-ayrılıqla qatılmışdı-sa, 1918-ci ilde onun tərkibindən tek millet, tek dövlət və tek bayraq olaraq çıxdı. Cümhuriyyətin ərazisi Cənubi-Sərqi Zaqafqaziyası əhatə edirdi və 113,9 min kv. km idi. Bunun 97,3 min kv. km mübahisəsiz, 16,6 min kv. km mübahisəli idi.

Bu zaman Cənubi Qafqazda 8 mln. 81 min 668 nəfər əhali yaşayındı. Onun 4 mln. 617 min 671 nəfəri azərbaycanlı idi. Azərbaycan Xalq Cumhuriyyətinin əhalisinin 75,4 faizi və ya 3 mln. 481 min 889 nəfərinə azərbaycanlılar təşkil edirdi. Digerləri

“

Cümhuriyyət xadimlərinin arzusu olan güclü Azərbaycan dövləti qurulub



müxtəlif dövrlərde çarızmın köçürmə siyaseti nəticəsində Azərbaycana yerlesdirilən gələcəklər idi.

Azərbaycan dünya demokratiyasına mühüm töhfə verdi. Azərbaycan Cümhuriyyəti qadınlara səsverme hüququnu tanımaqla Qərb ölkələrinə nümunə oldu. Həm və bayraq qəbul edildi. Xüsusi xidmet orqanları yaradıldı. Səhəd və Gömrük xidməti quruldu. Ordu yaradıldı. Türk dili (Azərbaycan dili) dövlət dilini elan edildi. İbtidai və orta məktəblərdə işlərin ana dildində aparılması haqqında qanun qəbul edildi. Bakı Dövlət Universiteti yaradıldı. Tehsil və xalq maarifi, səhiyyə sahəsində tədbilər həyata keçirildi. Ölkənin her yerdə müxtəlif seviyyəli məktəblər açıldı. Dərsliklər hazırlanımaqəmətə başlandı. Xaricdən müellimlər dəvət edildi. Mədəniyyət xüsusi diqqət yetirildi. Tətərlər, kitabxanalar yaradıldı. Ana dilində metebuat orqanları quruldu. Milli

dimlərə əl atdı və məqsəd nə idi?

- 1920-ci ilin aprelində bolşevik Rusiya Azərbaycanı işğal edərək müstəqil dövlətə son qoydu. Azərbaycan Sovet Socialist Respublikası yaradıldı. Cümhuriyyət bir səra amiller ucbatndan süqutu uğradı. Ölkədə dövlət quruculuğu problemi deyildi. Aparılan islahatlar məsələsiz deyildi. Aparılan islahatlar ardıcılı deyildi. Aqrar islahat həyata keçirilmədi.

Cümhuriyyətin sosial dayaqları zəiflədi. Çarızm tərəfindən Azərbaycana köçürülmüş bir sura gelme xalqlar dövlət müstəqilliyini tanımadılar. Ermeni tecavüzü dövləti zəifləndirdi. Ermeni terrorunun və erazilərin işgalinin dayandırılması başlıca problemlərindən idi. Bütün bunlara baxmayaq, Azərbaycan xalqı müstəqil dövlətin yanında idi. Cümhuriyyət daxili deyil, xarici amiller sebəbindən meğlub oldu.

Müstəqil Azərbaycan dövlətinin mövcudluğu üçün elverişli beynəlxalq şe-

rait yox idi. Kamalçı Türkiye və bolşevik Rusiyasının Antanta ölkələrinin qarşı mübarizəsi nəticəsində müttəfiq çevrilənləri regionda geosiyasi vəziyyəti dəyişirdi. İşğaldə Bakı nefti amili mühüm rol oynadı.

Rusiya bir neçə il əvvəl Bakını itirməklə böyük dövlət statusunu da itirmişdi. Həmin mövqeyi bərpa etmək üçün Azərbaycan yenidən işğal edildi.

- **Azərbaycan Xalq Cumhuriyyəti ənənələri bu gün necə yaşadılır və inkişaf etdirilir?**

- Azərbaycan Respublikası Azərbaycan Xalq Cumhuriyyətinin varisidir. Cumhuriyyət tarixin öyrənilməsi bəzi ibret dərsləri almağa imkan verir. Bunun üçün ilk növbədə həmin dövrdə buraxılan səhvələr bilmək və onlardan müvafiq nəticələr çıxarmaq gərəkdir. Her seydan əvvəl, Cümhuriyyətin tarixi təcrübəsi gəs-

tardı ki, dövlətin yaradılmasını liberal dəyərlər elan etmək olar, amma daxili və xarici təzyiqlərin daim olduğunu və olacağı bir şəraitdə onu liberalizmə qorumaq mümkün deyildir. Xalq öz dövlətinin mühafizasına, güclənməsinə və tərəqqisine çalışmalı, onu qorunmalı, maraqlarını hər seydan uca tutmalıdır. Həkimiyət qanadları arasında six birlik olmalıdır. Dövlət həkimiyəti güclü, qüdrətli olmalıdır. Azərbaycan xalqının tərəqqisinin və qarşıya qoymuşluğunu başlıca məqsədlər nəil olmasına təməlində güclü dövlət amili dayanır. Zəif dövlət və idarəciliyin zəmanlıarda Azərbaycan xalqı daim geri gedib, böhərlərə düşüb.

Azərbaycan Xalq Cumhuriyyəti dövrü tarixinin aşdırılmasına, milli tariximiz, milli-mənəvi dəyərlərimiz qorunub-saxlanılmasına və inkişafına dövlət səviyyəsində xüsusi diqqət yetirilir. 1998-ci ildə Cümhuriyyətin 80 illiyinin qeyd edilməsi barədə ümummilli lider, Prezident Heydər Əliyevin imzaladığı sərəncamından sonra bu sahədə xeyli işlər görüldü. Cümhuriyyət dövrü tarixin sistemi aşdırılmasına başladılması məhz Heydər Əliyev adı ilə bağlıdır. Məhz bu sərəncamdan sonra parlament iclaslarının stenografiyaları nəşr edildi, kitab və monoqrafiyalar çapdan çıxdı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizin paytaxtında Cümhuriyyət xadimlərimizin şərəfinə abidə ucaldılıb. Onların xatirəsi abidilaşdırıldı.

Cümhuriyyət xadimlərinin arzuları həyata keçirilib. Bir neçə misalların getirilmesi deyilənləri təsdiq edə bilər. Cümhuriyyət xadimləri Azərbaycan neftinə dair beynəlxalq konsorsium yaradılmasını arzulasalar da, onu həyata keçirmək mümkün olmamışdı. Ancaq təbii sərvətimiz olan nefti ilk dəfə ulu öndər Heydər Əliyev milli sərvətə çevirdi və beynəlxalq konsorsium yaratdı.

- **44 günlük müharibənən sonra artıq biz Qəribi Zəngəzuraya qayıdırıq?..**

- Cümhuriyyət xadimlərinin arzusuna olan güclü Azərbaycan dövləti qurulub. Bu günkü Azərbaycan Respublikası Cümhuriyyətin varisidir. İşğal altında olan ərazilərimiz azad edilib. Dövlət bayrağımız Şuşada və işğaldan azad edilən digər torpaqlarımızda dalğalanır. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Zəngəzur dehlizi yaradılacaq. Azərbaycan neqliyyat-kommunikasiya mərkəzini əsaslı təsdiq edildi. Tezidən Əliyevin liderliyindən Azərbaycan dövləti ərazilərinin bir səra ölkələrdən kiçik, əhalisinin isə az olmasına baxmayaq, dövlətin nüfuzlu dövlətlərinə birinə əsaslı təsdiq edildi. Cümhuriyyət daxili deyil, xarici amiller sebəbindən meğlub oldu.

“Təhribatın başlıca formulunu Prezident Əliyev koncret olaraq aşağıdakı kimi müəyyənləşdirib: “Yenilik, inkişaf, gücləndirme, təsdiq, təsdiq, təsdiq”.

«Təhribatın başlıca formulunu Prezident Əliyev koncret olaraq aşağıdakı kimi müəyyənləşdirib: “Yenilik, inkişaf, gücləndirme, təsdiq, təsdiq, təsdiq”.



Musa Qasimli,

AMEA-nın müxbir üzvü, professor,
Milli Məclisin deputatı

Antanta ölkələri Azərbaycana yaradırmaları barədə qarşılıqlı qəbul etdilər. Azərbaycan dövləti beynəlxalq münasibətlər sisteminə daxil olmaq üçün ilk addımlar atdı. Xarici siyasetin mühüm istiqamətlərindən biri qonşu dövlətlərə münasibətlər idi. Lakin bu sahədə çoxlu problemlər mövcud idi. Azərbaycan hökumətinin ilk addımlarından biri dekabrın 28-də qalib ölkələrin dövlət və hökumət başçılarının Paris sülh konfransına gələrəcək sülh nümayəndə həyətinin tərkibini müəyyənləşdirmək oldu. 1920-ci il yanvarında Azərbaycanın dövlət müstəqilliyi böyük dövlətlər tərafından tanındı. Bu, Cümhuriyyət tarixinin üçüncü böyük hadisəsi olub, Azərbaycan xalqının tərəqqisinin və qarşıya qoymuşluğunu başlıca məqsədlər nəil olmasına təməlində güclü dövlət amili dayanır. Zəif dövlət və idarəciliyin zəmanlıarda Azərbaycan xalqı daim geri gedib, böhərlərə düşüb.

Azərbaycan Xalq Cumhuriyyəti dövrü tarixinin aşdırılmasına, milli tariximiz, milli-mənəvi dəyərlərimiz qorunub-saxlanılmasına və inkişafına dövlət səviyyəsində xüsusi diqqət yetirilir. 1998-ci ildə Cümhuriyyətin 80 illiyinin qeyd edilməsi barədə ümummilli lider, Prezident Heydər Əliyevin imzaladığı sərəncamından sonra bu sahədə xeyli işlər görüldü. Cümhuriyyət dövrü tarixin sistemi aşdırılmasına başladılması məhz Heydər Əliyev adı ilə bağlıdır. Məhz bu sərəncamdan sonra parlament iclaslarının stenografiyaları nəşr edildi, kitab və monoqrafiyalar çapdan çıxdı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölkəmiz paytaxtında Cümhuriyyət xadimlərimizin şərəfinə abidə ucaldılıb. Onların xatirəsi abidilaşdırıldı.

Cümhuriyyət xadimlərinin arzuları həyata keçirilib. Bir neçə misalların getirilmesi deyilənləri təsdiq edə bilər. Cümhuriyyət xadimləri Azərbaycan neftinə dair beynəlxalq konsorsium yaradılmasını arzulasalar da, onu həyata keçirmək mümkün olmamışdı. Ancaq təbii sərvətimiz olan nefti ilk dəfə ulu öndər Heydər Əliyev milli sərvətə çevirdi və beynəlxalq konsorsium yaratdı.

- **44 günlük müharibənən sonra artıq biz Qəribi Zəngəzuraya qayıdırıq?..**

- Cümhuriyyət xadimlərinin arzusuna olan güclü Azərbaycan dövləti qurulub. Bu günkü Azərbaycan Respublikası Cümhuriyyətin varisidir. İşğal altında olan ərazilərimiz azad edilib. Dövlət bayrağımız Şuşada və işğaldan azad edilən digər torpaqlarımızda dalğalanır. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Zəngəzur dehlizi yaradılacaq. Azərbaycan neqliyyat-kommunikasiya mərkəzini əsaslı təsdiq edildi. Tezidən Əliyevin liderliyində Azərbaycan dövləti ərazilərinin bir səra ölkələrdən kiçik, əhalisinin isə az olmasına baxmayaq, dövlətin nüfuzlu dövlətlərinə birinə əsaslı təsdiq edildi. Cümhuriyyət daxili deyil, xarici amiller sebəbindən meğlub oldu.

“Təhribatın başlıca formulunu Prezident Əliyev koncret olaraq aşağıdakı kimi müəyyənləşdirib: “Yenilik, inkişaf, gücləndirme, təsdiq, təsdiq, təsdiq”.

«Təhribatın başlıca formulunu Prezident Əliyev koncret olaraq aşağıdakı kimi müəyyənləşdirib: “Yenilik, inkişaf, gücləndirme, təsdiq, təsdiq, təsdiq”.